

# Türküstən


[www.turkustan.az](http://www.turkustan.az)


**Aydın  
Qasimlı**

Filologiya üzrə  
felsəfə doktoru

Bizim yazar

(əvvəli ötən sayımızda)

*Əsirə əsir kimi deyil, qonaq və dost münasibətləri bəsləyen Alp Arslanın İmperator rəqibinə 'Mən bu duruma düşsəydim, mən nə edərdin?' sualına qarşı İmperatordan 'Düşmənə yapılması gərəkəni edərdim' cavabını alıncı Alp Arslan İmperator Diogenisə: 'Mən burada qalıb olarsam, yaxşılıq edəcəyim dair Tanrıya bir əhdədə bulunmuşdum. Allah yaxşılıq düşünənlərin arzusunu gerçəkləşdirir. Ona görə də səni yenidən taxt-tacına qaytaracağam' demiş və dediyinə də əməl etmişdi. Bütün o dövr müəllifləri Sultan Alp Arslanın bu böyükliyünü heyranlıqla qeyd etmiş, tarixdə ilk dəfə bir Bizans İmператорun əsir olması ilə nəticələnən bu böyük zəfer, dövründə də təqdir edilmiş, bütün İslam aləmində qəlebə şənlilikləri keçirilmiş, bir çox hökmətlər Alp Arslanı təbrik etmişdilər (Seçmələr bizimdir-A.M. Bax: Osman Turan, Selçuklular tarihi, Ankara 1965, səh. 156-160).*

Alp Arslan Malazgirt zəfərinən sonra əsir etdiyi Bizans İmператор Romanos Diogenis ilə bir sülh anlaşması yapmış və bir "qardaşlıq andı" ilə bir-birlərinə bağlanmışdır. Yeni İmператор Mixael, Romanos Diogenisi taxtdan kənarlaşdırıldıqdan sonra

ve büyük dövlət xadimi dahi bir sərkərdə olan Alp Arslan hətta ona qarşı üşyan edənlər döyüşdə əsir düşənlərə qarşı bele mərhəmetli davranışmış, onları bağışlaşmış, müharibələr istisna olmaqla qan tökülməsinin əleyhine olmuşdur.

qısa müddət ərzində ulu babası Səlcuq Bəyin yaşadığı Sır-Dərya boyalarından Aralıq dənizi sahilərinə qədər genişlənmişdir. O, ildirim sürtə ilə Türküstəni, Xəzər sahilərini, Qafqazı öz tabeliliyinə alıqdən sonra İslama ağır zərbə vuran Fatimilərə və İslamin düşməni xristian Bizanslılara qarşı iki böyük səfər çıxmış və üçündə də qəlebə qazanmışdır.

*Türk tarixinin unudulmaz şəxsiyyətlərindən olan, Andolunu türkər üçün vətən yapan Malazgirt qəhrəmanı Sultan Alp Arslan 9 illik sultanlıqdan sonra 25 noyabr 1072-ci ildə 43 yaşında hiyələ ilə onun yanına soxulan bir qaranlıq qala mühafizi tərəfindən xəncərlə qətlə yetirilmiş. Mərvdə dəfn edilmişdir. Xain qala komandanı tərəfindən qətlə yetirilərək: 'Türküstən səfərində bir təpə*

rəsmi bir "Bəyamname" yayınlaşmışdı ki, bu da 1072-ci ildə Türk İmperatorluğunun erişdiyi əzəməti göstərən bir mənbə, Səlcuqlu Türk Xaqanlığının bir Cahan İmperatorluğunu təsdiq edən rəsmi sənətdir.

Öz sağlığında "Cahan Sultanı", "Fatehler atası", "Adil Sultan" ləqəbləri daşıyan Alp Arslanın hakimiyyəti dövründə Şərqdə məşhur "Nizamiyə madrasəsi" 1065-1067-ci illərdə inşa edilib fəaliyyətə başlamış, din-dövlət məsələləri onun zamanında dövlətin gündəməne gəlmiş, vəziri Nizamülmülk Sultanın izni ilə bu məsələ ilə yaxından maraqlanmışdır. Alp Arslan tarixi zəfərləri ilə yanaşı bir sıra mədrəsələr tikdirmiş, elm adamları ve tələbələrə vəqf gəlirləri ilə maaşlar və təqəüdərə təsis etmiş, böyük quruculuq işləri gör-

bir sıra vəlilik kəramətləri tarixi mənbələrdə özünə yer almışdır.

Alp Arslan çox sevdiyi, bir sira yürüşləre özü ilə bərabər apardığı və vəlihd təyin etdiyi oğlu Məlikşah (1072-1092) gənc yaşında ikən böyük bir İmperatorluq və Nizamülmülk kimi məşhur bir dövlət xadimi miras qoyub getmişdir. Atası Alp Arslan dan sonra tək əngəl olan əmisi Kavurt Bəyi vəziri Nizamülmülk vasitəsilə zərərsizləşdirən Məlikşah artıq İslam dünyasının tək hakimi olmuş, Kaşgarden Boğazicinə, Aral gölündən Hind dənizi və Yəmənə, Sirdəryadan Aralıq dənizi sahilərinə qədər dövlətin sərhədlərini daha da genişləndirərək atası Alp Arslan kimi müəzzzəm Səlcuqlu Türk İmperatorluğunu mədəni və iqtisadi cəhətdən yüksəltmiş, hər tərəfdə geniş quruculuq işləri aparmış, böyük şəhərlərdə Nizamiyə mədrəsələri təsis etmiş, elmin, mədəniyyətin, sənaye, kənd təsərrüfatı və ticarətin inkişafına rəvac vermişdi. Belə bir İmperatorluğun başında dayanan gənc Sultan Məlikşah əcdadlarından miras qalan bu dəyeri qiymətləndirmiş, Antakyadan Aralıq dənizi sahilərinə varınca atı ilə dənizə girmiş, qılıncını üç dəfə dalğalarla çırparaq dövlətinin sərhədlərini buralara qədər genişləndirdiyi üçün Allaha şükər etmiş və: "Ey atam! Sənə müjdələr olsun, kiçik yaşda buraxığın oğlun ölçəsini quru sahələrin sonuna qədər genişlətdi!" – deyərək Aralıq dənizindən götürdüyü qumları Mərvdə atası Alp Arslanın məzarına səpmişdi. (Seçmələr bizimdir-A.M. Bax: Prof. Dr. Osman Turan, Türk Cihan hakimiyyəti mefkuresi tarixi, səh. 196).

*Böyük Səlcuqlu Türk Sultanı Alp Arslanın adı zamanımıza qədər ən böyük saygı və sevgiyə anılmış, ən böyük tarixçilər, ədib və sənətkarlar, o cümlədən ən böyük mütəfəkkir Mövlana Cəlaləddin Rumi tərəfindən adı hörəmət və ehtiramla yad edilmiş, şənininə yuzlərlə qasida və tabriknamələr həsr edilmişdir.*

Ruhu şad olsun! Amin.

## Malazgirt fatehi – Böyük Səlcuqlu xaqanı Sultan Alparslan



*Alp Arslan çox sevdiyi, bir sira yürüşlərə özü ilə bərabər apardığı və vəlihd təyin etdiyi oğlu Məlikşah (1072-1092) gənc yaşında ikən böyük bir İmperatorluq və Nizamülmülk kimi məşhur bir dövlət xadimi miras qoyub getmişdir. Atası Alp Arslan dan sonra tək əngəl olan əmisi Kavurt Bəyi vəziri Nizamülmülk vasitəsilə zərərsizləşdirən Məlikşah artıq İslam dünyasının tək hakimi olmuş, Kaşgarden Boğazicinə, Aral gölündən Hind dənizi və Yəmənə, Sirdəryadan Aralıq dənizi sahilərinə qədər dövlətin sərhədlərini daha da genişləndirərək atası Alp Arslan kimi müəzzzəm Səlcuqlu Türk İmperatorluğunu mədəni və iqtisadi cəhətdən yüksəltmiş, hər tərəfdə geniş quruculuq işləri aparmış, böyük şəhərlərdə Nizamiyə mədrəsələri təsis etmiş, elmin, mədəniyyətin, sənaye, kənd təsərrüfatı və ticarətin inkişafına rəvac vermişdi.*

onun gözlərinə mil çəkdirdiyini eşidən Alp Arslan buna çox hidätlenmiş, Bizanslılarla sülhün pozulduğunu və müharibənin başlığından elan etmiş və Türklər: "Aslan ve qartal yavruları kimi oluruz! Yer üzündə gecə-gündüz uğunuz! Artıq Romalılara aman vermeyiniz!"-deyərək Andolunun bütün qapılarını Türkərin üzüne açmışdır. Bundan sonra Türkər Anadoluya axışmaqdı, hər tərəf Oğuz boyları ilə dolmaqdı id (Bax: Urfali Mathieu, Chronique, Fransızcaya çevirən E. Dulaurier, Paris 1858, səh. 170).

Sultan Alp Arslan Bizans İmperatorluğuna qarşı 1071-ci ildə qazandığı "Malazgirt zəfəri" ilə Türkərin ondan sonrakı min illik tarix səhifəsini açmışdır. Ədalətlili

"Malazgirt zəfəri" ilə adı Dara, İskəndər, Sezar, Xalid ibn Vəlid və Əmr ibnül-Asla bərabər şəkilən Alp Arslan İngiltərədən Yaponiyaya qədər uzanan müəzzzen bir ərazidə böyük bir şöhrət qazanmışdır. Bütün tarixçilər Alp Arslanın "Malazgirt zəfəri"ni "Bütün dünya tarixinin dönüs nöqtəsi" adlandırmışlar. Bütün Avropana dərin eks-səda oyandıran və İslamyasını sevincə qərəgen "Malazgirt zəfəri"-nin böyük qəhrəmanı Alp Arslanın qısa səltəneti( 1063-1072) Türk tarixinin mühüm dövrlərindən birini təşkil edir. Onun hakimiyyət dövrü Türk dövlət sistemi və cahan hakimiyəti məfkuresinin ən parlaq dövrlərindən biri olmuşdur. Onun səyində Səlcuqlu İmperatorluğ

üzerinə cixdigimiz vaxt ordumun əzəmetindən və əsgərlərimin çoxluğundan altımda yerlərin titrədiyi hiss edir və öz-özümə :Mən dönyanın hökməriyam. Həç bir qüvvə mənə qarşı çıxa bilməz. Bu ordu ilə Çini də fəth edərəm- deyirdim. Bu qurur üzündən bu vəzİyyətə düşdüm. Halbuki hər səfərə çıxışında Allahdan yardım diləyirdim"- deyərək təkəbbürün, ıvğalığın kimseyə xeyir gətirməyəcəyini bəyan etmişdi.

Böyük Türk Xaqanının gənc yaşda bir suiqəsədə qurban gedərək ölməsi Türk İmperatorluğunu dostları arasında derin təssüf hissi yaratmış. Xəlifa öz təssüfünü bildirən və bütün dünya müsləمانlarına baş sağılığı dileyən

müş, karvansaraylar, körpülər tikdirmiş, su kanalları çəkdirmişdi. Onun zamanında Zeyn əl-İslam Əbü Qasim Quzeyri və İmamül-Harameyn Cüveyni kimi məşhur elm adamları yetişmişdi.

Xristianlar üzərində ən böyük qəlebə qazanmasına və xristianları möğlüb etməsinə baxmayaraq hakimiyyəti altına aldığı xristian ölkələrdə ədaleti və mərhəməti ile məşhur olmuş, dövrünün xristian mənbələri onun yüksək insani keyfiyyətlərini öymüş, onu "Adil Sultan" adlandırmışlar.

Dörd yüz il parlaq bir dövr yaşıyan Xəzər Türkəri də Səlcuqların İslamyasına hakim olduğu Sultan Alp Arslan zamanında tarix səhnəsindən çıkmış, Oğuz Türkəri olan Səlcuqlular qaynaq yarışmışlar.

Alp Arslan Türk tərəsinə əməl edərək ziyanətler vermiş, müntəzəm olaraq Türk tərələrinə əməl etmişdir. Onun məşhur bir deyimində göstərilir ki: "Biz Türkər təmiz müsləmanlarıq, bidət (küfr) nedir bilmerik. Bu sabəblədir ki, Allah bütün Türkəri ezi etmişdir."

Tarixi mənbələr Alp Arslanı "hökmdarlar arasında onun qədər Allaha, dina və cihada bağlı kimse yoxdur" kimi vəsləndirmişlər. Onun şəxsiyyəti əfsanələşmiş,

**Oxu, oxut, abune ol!**